

AZƏRBAYCAN RESPUBLİKASI

Əlyazması hüququnda

**ABDOMİNAL DOĞUŞLARLA PERİNATAL İTKİLƏR
ARASINDA ƏLAQƏNİN XÜSUSİYYƏTLƏRİ**

İxtisas: 3215.01 – Mamalıq və ginekologiya

Elm sahəsi: Tibb

İddiaçı: Ləman Mübariz qızı Əliyeva

Fəlsəfə doktoru elmi dərəcəni almaq üçün təqdim edilmiş
dissertasiya işinin

A V T O R E F E R A T I

BAKİ – 2024

Dissertasiya işi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstитutunun Mamalıq və ginekologiya kafedrasında yerinə yetirilmişdir.

Elmi rəhbər:

tibb elmləri doktoru, professor
Leyla Musa qızı Rzaquliyeva

Rəsmi opponentlər:

tibb elmləri doktoru, professor
Şəymən Həsənəli qızı Qədimova

tibb elmləri doktoru
Nailə Akif qızı Şahbazova

tibb üzrə fəlsəfə doktoru
Gülnur Zahid qızı Xudiyeva

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən ED 2.06 Dissertasiya Şurası

Dissertasiya şurasının sədri:

tibb elmləri doktoru, professor
Elçin Kamil oğlu Ağayev

Dissertasiya şurasının elmi katibi:

tibb elmləri doktoru, professor
Eldar Allahverdi oğlu Əliyev

Elmi seminarın sədri:

tibb elmləri doktoru
Zəhra Fərhad qızı Abbasova

GİRİŞ

Mövzunun aktuallığı və işlənmə dərəcəsi. Qeyşəriyyə əməliyati dölün və ananın həyatını xilas etmək üçün qədim zamanlardan tətbiq olunan cərrahi müdaxilədir. Onun klinik göstərişləri genişdir, əsasən obyektivdir, son zamanlar isə əksər hallarda qadının, bəzi hallarda həkimin subyektiv rəyləri əsasında əməliyyat aparılır.^{1,2} Azərbaycanda keçən əsrin 80-ci illərində tezliyi 0,5%-dən az olan abdominal doğuşlar son illərdə çox intensiv tətbiq olunur. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına görə bütün doğuşların 3,2%-i 2000-ci ildə, 27,9%-i 2015-ci ildə qeyşəriyyə əməliyyatı ilə bitmişdir. Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri hesab edirlər ki, abdominal doğuşların tezliyi 15%-dən çox olduqda onların perinatal itkilərin azaldılmasında rolü azalır.³ Abdominal doğuşların kəskin artması fonunda onun fəsadları azalmamışdır.^{4,5} Bununla bağlı problemlərin qarşısını almaq üçün Azərbaycanda “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda müvafiq dəyişikliklər edilmişdir. Ölkədə qeyri-qanuni qeyşəriyyə əməliyyatlarının aparılmasına görə İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət nəzərdə tutulmuşdur.

Abdominal doğuşların artması dünyadan əksər ölkələrində müşahidə olunur.^{1,6,7}

¹ Long, Q. Caesarean section rates in Mozambique / Q.Long, T.Kempast, T.Madede [et al.] // BMC Pregnancy and Childbirth, - 2015. 15, - p.253.

² Yashioka – Maeda, K. Caesarean section by maternal age group among singleton deliveries and primiparous Japanese women: a secondary analysis of the WHO Global Survey on maternal and perinatal Health / K Yashioka – Maeda, E.Ota, T.Ganchimeg [et al.] // BMC Pregnancy and Chilbirth, - 2016. 16, - p.39.

³ World Health statistics, 2014. WHO, - 2015. - p.164

⁴ Davey, M., King, J. Caesarean section following induction of labour in uncomplicated first birth – a population – based cross – sectional analysis of 42.050 birth // BMC Pregnancy and Childbirth, - 2016. 16(92).

⁵ Herstad, L. Elective cesarean section or not? Maternal age and risk of adverse outcomes at term: a population – based registry study of low – risk primiparous women / L.Herstad, K.Klungsoyr, R.Skjaven [et al.] // BMC Pregnancy and Childbirth, - 2016. 16, - p. 230.

⁶ Wloch, C. Cost–benefit analysis of surveillance for surgical site infection following caesarean section / C.Wloch, A.J.Van Hoek, N.Green [et al.] // BMJ Open, -2020. 10, - p.036919.

Bunun səbəbləri kimi qadınların sağlamlığının pisləşməsi, reproduktiv davranışın dəyişməsi, cəmiyyətin sosial-psixoloji inkişafı və sair amillərin rolü ehtimal olunur.^{8,9} Müşahidələr göstərir ki, abdominal doğuşların tezliyinin dəyişmə tempi inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə bir-birindən fərqlənir. Amerika Birleşmiş Ştatlarında doğusa yardım müəssisələrinin tipindən, qadının irqindən, yaşından, əməliyyatın maliyyə dəyərindən, tibbi yardımın peşəkarlığından asılı abdominal doğuşların tezliyinin fərqli olması müşahidə olunmuşdur.¹ Müəlliflər abdominal doğuşların tezliyində regional fərqi böyüklüğünü nəzərə alaraq ölkənin bu göstəricisinin səviyyəsinə görə xəritəsini hazırlamış və regional problemlərə diqqəti yönəltmişlər. Çində qadının təkidi ilə həyata keçirilən abdominal doğuşların xüsusi çəkisi normadan çoxdur⁷.

İtaliya alımları qadının ailə vəziyyətinin (dul, boşanmış və ərdə olan), təhsilinin və exstragenital xəstəliklərinin (diabet, arterial hiper-tensiya, qalxanvari vəzinin xəstəlikləri, ağ ciyər patologiyaları) abdominal doğuş ehtimalına təsirini sübut etmişlər.⁹ Abdominal doğuşların artmasını səhiyyə xidmətlərinin, xüsusən mamalıq yardımının qənaətbəxş olması ilə izah edən alımlar də az deyildir. Şanxayda aparılan iri miqyaslı tədqiqat göstərir ki, klinik göstəriş olmadan tətbiq edilən qeyşəriyyə əməliyyatlarının sayı klinik göstəriş əsasında həyata keçirilən əməliyyatlardan çoxdur.⁹ Hesab edilir ki, birinci doğusu vaginal, ikinci doğusu isə abdominal yolla bitən qadınların 44,4%-də əməliyyata üstünlüğün verilməsi subyektivdir və təlqinlə bağlıdır. Abdominal doğuşların tezliyi Avropa Birliyi ölkələrində də kəskin fərqlənir. Təkdölli hamiləliklərin 14,8%-i Niderlandda, 83,4%-i Avstriyada, çoxdölli hamiləliklərin 39,6%-i Niderlandda, 83,4%-i Avstriyada qeyşəriyyə əməliyyatı ilə bitmişdir. Diqqəti cəlb

⁷ Sorrentino, F. Caesarean Section on Maternal Request-Ethical and Juridic Issues: A Narrative Review / F.Sorrentino, F.Greco, T.Palieri [et al.] // - Kaunas: Medicina, - 2022. 58(9), - p.1255. doi: 10.3390/medicina58091255.

⁸ Abebe, F.E. Factors leading to cesarean section delivery at Felegehiwot referral hospital Northwest Ethiopia: a retrospective record review / F.E.Abebe, A.W.Ceebeyehu, A.N. Kidane [et al.] // Reproductive Health, - 2016. 13(6).

⁹ Li, C., Liu, Y., Zhang, W. Joint and independent associations of gestational weight gain and pre-pregnancy body mass index with outcomes of pregnancy in chinese women: a retrospective cohort study // PLoS One, - 2015. 10, e0136850.

edən odur ki, Şimali Avropa ölkələrində Amerika Birləşmiş Ştatları ilə müqayisədə 1,5 dəfə az (müvafiq olaraq, <18% və >32%) qeyşəriyyə əməliyyatı tətbiq olunur və bu fonda ölü doğulma və neonatal ölüm səviyyəsi (<3,6 və >4,9%) xeyli azdır.¹⁰

Azərbaycan Respublikasında abdominal doğuşların tezliyi Şimali Avropa ölkələrindən çoxdur və Amerika Birləşmiş Ştatlarının səviyyəsinə yaxınlaşır. Bunun ölkəmiz üçün pozitiv və neqativ rolу qiyətləndirilməmişdir. Ona görə də Azərbaycanda abdominal doğuşların tezliyinə təsir edən amillərin aşkar edilməsi, qeyşəriyyə əməliyyatının fəsadlaşmalarının qiyətləndirilməsi və mamalıq təcrübəsində operativ aktivliyin perinatal itkilərin azaldılmasında rolunu öyrənmək aktual məsələdir.

Tədqiqatın obyekti və predmeti. Təkdöllü və çoxdöllü abdominal doğan qadınlar tədqiqatın obyekti olmuşdur, onların klinik səciyyələri, abdominal doğuşa göstərişlər və doğuşun nəticələri tədqiqatın predmetidir.

Tədqiqatın məqsədi. Qeyşəriyyə əməliyyatının icrasının yeni hüquqi tənzimlənməsi fonunda abdominal doğuşların tezliyinin, göstərişlərinin strukturunun, fəsadlarının və perinatal itkilərin qiyətləndirilməsi.

Tədqiqatın vəzifələri:

- Abdominal doğuşların tezliyinin və dinamikasının doğuşa yardım müəssisələrinin növündən asılılığının müəyyənləşdirilməsi;
- Qeyşəriyyə əməliyyatının klinik səciyyələri, səbəblərinin strukturu və risk amillərinin qiyətləndirilməsi;
- Abdominal doğuşların tezliyinin dəyişməsi fonunda perinatal itkilərin və patologiyaların ehtimalının öyrənilməsi;
- Qeyşəriyyə əməliyyatının fəsadlarının tezliyi, strukturu və risk amillərinin aşkar edilməsi;
- Abdominal doğuşların optimallaşdırılması imkanlarının əsaslandırılması.

Tədqiqatın metodları: Tədqiqatda laborator müayinələr, mikrofloranın bakterioloji müayinələri, ultrasəs müayinəsi, morfoloji müayinələr, qanitirmənin qiyətləndirilməsi (qraviometriya), kardio-

¹⁰ Zeitlin, J. Using Robson's Ten-Group Classification System for comparing caesarean section rates in Europe: an analysis of routine data from the Euro-Peristat study / J.Zeitlin, M.Durox, A.Macfarlane [et al.] // BJOG, - 2021. 128(9), - p.1444-1453.

tokoqrafik müayinə, dölün durumunun qiymətləndirilməsi kimi metodlardan istifadə edilmişdir.

Müdafizə çəxarılan əsas müddəalar:

- Qeysəriyyə əməliyyatının hüquqi tənzimlənməsinin yeni mexanizmi onun tətbiqi tezliyinə əhəmiyyətli təsir ertməmişdir;
- Abdominal doğuşların tezliyi, dinamikası və səbəblərinin klinik strukturu stabil deyil, doğusa yardım müəssisələrinin növündən asılıdır;
- Abdominal doğuşların fərqli səviyyədə yayılması fonunda perinatal patologiya və itkilərin riski müxtəlif istiqamətlərdə dəyişir;
- Abdominal doğuşların fəsadlaşma ehtimalı yüksəkdir və bunu operativ aktivliyi planlaşdıranda nəzərə almaq zəruridir;
- Abdominal doğuşların fəsadlarının risk amilləri və prediktorları nəzərə alınmaqla onların optimallaşdırılma imkanları mövcuddur.

Tədqiqatın elmi yeniliyi:

- İlk dəfə qeysəriyyə əməliyyatının hüquqi tənzimlənməsində yeni mexanizmin tətbiqindən sonra abdominal doğuşların tezliyinin doğusa yardım müəssilərinin növündən asılı dəyişməsinin xüsusiyyətləri aşkar edilmişdir;
- Abdominal doğuşların klinik göstərişlərinin rolu və yeri müəyyən edilmiş, onların dəyişməsinin risk amilləri aşkar edilmişdir;
- Abdominal doğuşların tezliyinin artması ilə assosiasiya olunan perinatal itkilərin və patologiyaların xüsusiyyətləri göstərilmişdir;
- Abdominal doğulardan sonra zahıiq dövründə fəsadların tezliyi və prediktorları müəyyən olunmuş, klinik formalarının strukturu göstərilmiş və risk amilləri aşkar edilmişdir;
- Abdominal doğuşların optimallaşdırılması imkanlarının mümkünlüyü sübut olunmuşdur.

Tədqiqat işinin nəzəri və praktik əhəmiyyəti:

- Abdominal doğus zərurətinin obyektiv səbəbləri nəzərə alınmaqla qeysəriyyə əməliyyatının icrası üçün regional doğusa yardım müəssisələrində adekvat potensialın yaradılması əsaslandırılmışdır;

- Təcili abdominal doğuşların ehtimalını azaltmaq məqsədi ilə qadın məsləhətxanalarında qeyşəriyyə əməliyyatlarına göstərişlərin erkən aşkar edilərək abdominal doğuşları antenatal dövrdə planlaşdırmaq;
- Abdominal doğuşların fəsadlaşma ehtimalının azaldılması üçün autohemotransfuziya və antibakterial profilaktika tədbirlərinin zəruriliyinin əsaslandırılması;
- Abdominal doğuşların fəsadlaşma riskinin prediktorları əsasında fəsadların proqnostik əhəmiyyətini müəyyənləşdirmək və müvafiq profilkatik tədbirləri planlaşdırmaq imkanları göstərilmişdir;

Aprobasiyası və tətbiqi. Dissertasiya işinin nəticələri Beynəlxalq qiyabi elmi-praktik konfransda (Moskva, 2016-ci il), Ə.Əliyevin doğum gününə həsr olunmuş elmi praktik konfranslarda (Bakı: – 2020 və 2021-ci illər) məruzə edilmişdir. Dissertasiyanın ilkin müzakirəsi Ə.Əliyev adına ADHTİ-nun (Mamalıq və ginekologiya, Pedaqogika, psixologiya və xarici dil kursu ilə səhiyyənin təşkili və menecmenti kafedrası, METL) iclasında həyata keçirilmişdir (protokol №7, 07 iyun 2022-ci il). Dissertasiyanın aprobasiyası Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən ED 2.06 Dissertasiya Şurasının elmi seminarında (15 dekabr 2023-cü il; 5 sayılı protokol) məruzə və müzakirə edilmişdir.

Tədqiqatın əsas nəticələri 5 jurnal məqaləsində, o cümlədən ikisi Rusiyada (Rusiya Federasiyasının AAK-nın siyahısında olan jurnallar), 3 Azərbaycanda və 3 konfrans materiallarında verilmişdir.

Dissertasiya işinin nəticələri əsasında tövsiyələr doğuşa yardım müəssisəsində - Astoriya Tibb Mərkəzi MMC-də istifadə olunur.

Dissertasiya işinin yerinə yetirildiyi təşkilatın adı. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstитutu.

Dissertasiya işinin həcmi və strukturu. Dissertasiya işi girişdən (- 8596 işarə) ədəbiyyat icmalindən (I fəsil – 54361 işarə), tədqiqatın material və metodlarından (II fəsil – 15248 işarə), şexsi müşahidələrin yekunu əks etdirən 4 fəsildən (III fəsil – 31905 işarə, IV fəsil – 39665 işarə, V fəsil – 31406 işarə, VI fəsil – 31632 işarə), nəticələrdən (- 3089 işarə), praktik tövsiyələrdən (- 1216 işarə) və istifadə olunmuş ədəbiyyatın siyahısından ibarətdir. İstifadə olunmuş ədəbiyyat siyahısında 166 ingilis, 3 rus, 7 azərbaycan

dilində olan mənbələrdir. Dissertasiya kompyuterdə yiğılmış ümumi 163 səhifədir, 22 cədvəllə və 13 qrafiklə zənginləşdirilmişdir.

Dissertasiyanın işarə ilə ümumi həcmi (boşluqlar, cədvəllər, qrafik və ədəbiyyat siyahısı istisna olmaqla) – 217118 işarədən, 22 cədvəl və 15 qrafikdən ibarətdir.

TƏDQİQATIN MATERIAL VƏ METODLARI

“Abdominal doğuşların tezliyinin dinamikası və doğuşa yardım müəssisələrinin növündən asılılığı” üçün ilkin material aşağıdakı rəsmi mənbələrdən götürülmüşdür:

- Azərbaycan Dövlət statistika Komitəsinin illik məcmuələri (Azərbaycanda səhiyyə, sosial təminat və mənzil şəraiti): 1x2. 24 sayılı cədvəl “doğuş zamanı operativ müdaxilə”.
- Azərbaycanın iri doğuşa yardım müəssisələrinin illik hesabatları (32 sayılı forma “Hamilə, doğan və zahı qadılara göstərilən tibbi yardım, abortlar və kontrasepsiya haqqında” hesabat; cədvəl 2/12., hamiləliyin ümumi sayı, qeyşəriyyə əməliyyatı vasitəsi ilə olan doğuşlar).

Abdominal doğuşların tezliyinə təsir edən risk amilləri (ilk növ - bədə qadının yaşı, paritet) doğuşa yardım müəssisələrində eyni səviyyədə olmadığına görə onların təsirini neytrallaşdırmaq və operativ aktivliyin subyektiv amillərlə bağlılığını qiymətləndirmək üçün standartlaşma tətbiq edilmişdir.

Abdominal doğuşların fəsadlarını öyrənmək üçün baza kimi Republika klinik xəstəxanasının doğum şöbəsi seçilmişdir. Müşahidə prospektiv aparılmışdır. Müşahidənin həcminin minimal səviyyəsini müəyyən etmək üçün öncədən 100 abdominal doğuş zamanı qeydə alınmış fəsadların tezliyi hesablanmışdır. Alınmış nəticələr göstərdi ki, 75 qadında bu və ya digər fəsadlaşma əlamətləri qeydə alınmışdır. Fəsadlaşma intensivliyinin 75% ehtimalı və yol verilə bilən həddi xətanın 45-dən çox olması ($\Delta=4\%$) şərtini nəzərə alsaq, onda müşahidə toplumunun minimal sayı ($n=468$) təşkil etmişdir.

Kontingent abdominal doğuşların klinik göstərişlərinə görə 6 qrupa bölünmüş və hər qrupda fəsadların tezliyi (100 nəfərə görə) hesablanmışdır:

- Uşaqlıq üzərində çapıqla bağlı abdominal doğuş (24 nəfər);
- Dölün qeyri-düzgün vəziyyəti ilə bağlı abdominal doğuş (180 nəfər);
- Döl-çanaq ölçülərinin disproporsiyası ilə bağlı abdominal doğuş (160 nəfər);
- Doğuş sancılarına əks göstəriş olan somatik xəstəliklərlə bağlı abdominal doğuş (120 nəfər);
- Dölün distressi və ona şübhə ilə bağlı abdominal doğuş (58 nəfər);
- Digər səbəblərlə bağlı abdominal doğuş (241 nəfər).

Laborator müayinələr

Qanın və sidiyin ümumi analizi, qanda S-reaktiv zülal, fibrino-gen, bilirubin, ümumi zülal, sidik cövhəri, kreatinin təyin edilmişdir.

Mikrofloranın bakterioloji müayinələri

Servikal kanaldan yaxma götürürək mikrobioloji analizə göndərilmiş, patogen mikrofloranın olması ehtimalı yoxlanılmışdır.

Ultrasəs müayinəsi

Uşaqlığın involusiyasını, əməliyyat çapığının durumunu qiymətləndirmək üçün ultrasəs müayinəsi aparılmışdır.

Morfoloji müayinələr

Fetoplasentar kompleksdə iltihabi prosesləri qiymətləndirmək üçün makroskopiya, morfometriya və mikroskopiya tətbiq edilmişdir. Plasentanın durumu vizual qiymətləndirilmiş, onda payların sayı, onun rəngi, hematomanın olması müəyyən edilmişdir.

Qanitirmənin qiymətləndirilməsi (qraviometriya)

Əməliyyat materialları toplanmış və çəkisi müəyyən edilmişdir. Libov formulu ilə qanitirmənin həcmi hesablanmışdır (V).

$V = B/2 \times 30\%$, burada B – salfetlərin çəkisi, 30% dezinfeksiya məhlulları və dölyanı mayenin miqdarına düzəliş.

Kardiotokografik müayinə

Dölün durumunu qiymətləndirmək üçün kardiotokografik müayinə tətbiq edilmişdir.

Dölün durumunun qiymətləndirilməsi

Dölün funksional durumu Apqar şkalası ilə qiymətləndirilmişdir.

ABDOMİNAL DOĞUŞLARIN TEZLİYİNİN DİNAMİKASI VƏ DOĞUŞA YARDIM MÜƏSSİSƏLƏRİNİN NÖVÜNDƏN ASILILIĞI

Azərbaycan Respublikasında abdominal doğuşlara göstərişlər müvafiq klinik protokolda əks olunmuşdur və ölkənin bütün doğuşa yardım müəssisələrində əsas sənəd kimi istifadə olunur. Dövlət Statistika Komitəsinin məlumatlarına görə ölkə üzrə abdominal doğuşların tezliyi (bütün doğuşlara görə) 2005-ci ildə 5,3%, 2010-cu ildə 13,8%, 2011, 2012, 2013, 2014 və 2015-ci illərdə müvafiq olaraq 14,8; 17,8; 16,9; 18,1 və 27,9% olmuşdur.

Doğuşa yardım müəssisəsinin növündən və maddi – texniki, kadr potensialından asılı onun kontingenti müəyyən olunmuşdur. Mövcud qaydalara görə üç etaplı mama – ginekoloji yardımın I etapında əksər hallarda normal doğuş ehtimalı olan kontingentə doğuşa yardım göstərilir. Perinatal mərkəzləri olmayan və I etap doğuşa yardım müəssisələri sayılan müəssisələrdə abdominal doğuşların tezliyi 2012-ci ildə $5,1 \pm 0,55\%$ -lə (Şamaxı) $23,4 \pm 0,76$ (Tovuz) intervalında dəyişərək bir – birindən statistik dürüst fərqlənmişdir ($P < 0,01$).

2013-cü ildə 2012-ci illə müqayisədə Goygöl rayonu istisna olmaqla bütün rayonlarda abdominal doğuşların tezliyi statistik dürüst fərqlənmişdir ($P < 0,05$). 2014-cü ildə 2013-cü illə müqayisədə Masallıda ($11,0 \pm 0,56\%$ -dən $8,0 \pm 0,50\%$ -ə qədər), Goygöldə ($18,2 \pm 1,35\%$ -dən $3,4 \pm 0,63\%$ -ə qədər) abdominal doğuşların tezliyi statistik dürüst azalmış ($P < 0,01$), Ucarda ($12,4 \pm 0,97\%$ -dən $26,0 \pm 1,24\%$ -ə qədər), Tovuzda ($33,3 \pm 1,18\%$ -dən $57,2 \pm 1,33\%$ -ə qədər) və Şamaxıda ($7,0 \pm 0,61\%$ -dən $9,2 \pm 0,67\%$ -ə qədər) statistik dürüst çoxalmış, Beyləqanda isə stabil ($15,9 \pm 1,05$ və $14,6 \pm 1,0\%$; $P > 0,05$) qalmışdır. 2014-cü ildə abdominal doğuşların tezliyi nisbətən az olan ($\leq 9\%$) rayonların sayı çoxalmışdır (Masallı, Goygöl, Şamaxı), yüksək olan ($\geq 19\%$) rayonlara Ucar, Bərdə, Zaqatala və Tovuz aiddir (cədvəl 1).

I etap doğuşa yardım müəssisələrində həm abdominal doğuşların tezliyi, həm də onların abdominal doğuşa göstərişlərin xüsusi cəkilərinə görə reytingi bir – birindən fərqlənir. Fərqli 2012-ci ildə olduğu kimi 2014-cü ildə də izlənilir. I etap regional doğuşa yardım müəssisəsinin fərqi abdominal doğuşların tezliyinə görə daha bö-

yükdür, abdominal doğuşa göstərişlərin xüsusi çəkiləri bir – birindən statistik dürüst fərqlənmir, əsasən onların ardıcılılığı (reytingi) fərqlidir.

Cədvəl 1. I etap doğuşa yardım regional müəssisələrdə abdominal doğuşlarının tezliyinin dinamikası (%)

İllər Rayonlar	2012	2013	2014
Masallı	13,4±0,62	11,0±0,56	8,0±0,50
Ucar	16,7±1,09	12,4±0,97	25,0±1,24
Göygöl	19,8±1,37	18,2±1,35	3,4±0,63
Beyləqan	8,8±0,80	15,9±1,05	14,6±1,0
Bərdə	26,5±0,92	29,5±0,86	38,6±0,98
Tovuz	23,3±0,76	33,3±1,18	57,2±1,33
Şamaxı	5,1±0,55	7,0±0,61	9,2±0,67
Zaqatala	25,4±1,11	27,0±1,10	25,4±0,98

Lənkəran perinatal mərkəzində 2012-ci ildə abdominal doğuşlarının tezliyi digər perinatal mərkəzlərlə müqayisədə yüksək olmuşdur ($21,4\pm0,68\%$). Burada 2013 və 2014-cü illərdə abdominal doğuşların tezliyi artmağa meyilli olmuşdur (müvafiq olaraq $23,4\pm0,69$ və $24,4\pm0,67\%$). Bu illərin göstəriciləri bir – birindən statistik dürüst fərqlənir ($P<0,05$). Aydın görünür ki, abdominal doğuşlarla bağlı qanunvericiliyə edilmiş əlavə bu əməliyyatın tətbiqini məhdudlaşdırıbmamışdır.

Sirvan perinatal mərkəzində abdominal doğuşların tezliyi 2012 və 2013-cü illərdə bir – birindən fərqlənməmişdir (müvafiq olaraq $20,5\pm1,09$ və $20,7\pm1,08\%$; $P>0,05$), amma 2014 – cü ildə statistik dürüst artmış ($35,7\pm1,29\%$) və artım tempi çox yüksəkdir ($>150\%$).

Gəncə perinatal mərkəzində abdominal doğuşların tezliyi 2012, 2013 və 2014-cü illərdə praktik eyni səviyyədə olmuşdur (müvafiq olaraq: $19,5\pm0,79$; $19,7\pm0,70$ və $19,6\pm0,69\%$). Şəki perinatal mərkəzində 2012-ci ildə abdominal doğuşların səviyyəsi digər perinatal mərkəzlərlə müqayisədə nisbətən az olmuşdur ($16,4\pm0,74\%$), amma 2013-cü ildə statistik dürüst ($P<0,01$) çoxalmış ($22,3\pm0,82\%$) və Lənkəran perinatal mərkəzinin müvafiq səviyyəsinə ($23,4\pm0,69\%$) yaxınlaşmışdır. 2014-cü ildə Lənkəran perinatal mərkəzindən fərqli

olaraq Şəki perinatal mərkəzində abdominal doğuşların tezliyi artma-
miş, kəskin azalaraq 2012-ci ilin səviyyəsindən də aşağı düşmüşdür
 $(14,8 \pm 0,71\%)$.

Quba perinatal mərkəzində 2012-2014-cü illərdə abdominal
doğuşların tezliyi daha çox nəzərə çarpan dərəcədə xaotik dəyiş-
mişdir, göstəricinin səviyyəsi 2012-ci ildə $20,8 \pm 0,81\%$ təşkil etmiş,
2013-cü ildə 2 dəfədən çox azalmış ($9,3 \pm 0,55\%$), 2014-cü ildə isə
3 dəfəyə qədər artaraq $28,1 \pm 0,84\%$ səviyyəsinə qalxmışdır.

Anamnezdə qeyşəriyyə əməliyyatı və ya uşaqlıq üzərində digər
əməliyyatlardan sonra çapıqların abdominal doğuşların səbəbləri
arasında payı $20,0 \pm 2,8\%$ -lə (Lənkəran perinatal mərkəzi; 2011-ci il)
arasında $32,0 \pm 3,3\%$ (Gəncə perinatal mərkəzi, 2014-cü il) arasında dəyişmiş
və bir – birindən statistik dürüst fərqlənməmişdir ($P < 0,01$).

2012 – 2014-cü illərdə bütün perinatal mərkəzlərdə bu göstə-
rişin xüsusi çəkisi bir – birindən statistik dürüst fərqlənməmişdir.
Ona görə də hesab etmək olar ki, regional perinatal mərkəzlərində
abdominal doğuslara göstəriş kimi uşaqlıq üzərində çapıqların olması
ən mühüm göstərişdir və onun rolu nisbi stabildir.

Abdominal doğusların səbəbləri arasında dölnün qeyri-düzgün
yerləşməsinin xüsusi çəkisi Gəncədə ($14,0 \pm 2,5\%$ 2012-ci ildə,
 $16,0 \pm 2,6\%$ 2014-cü ildə, $P > 0,05$) və Qubada (müvafiq olaraq $14,0 \pm 2,5$
və $16,0 \pm 2,6\%$) nisbətən az, Şirvanda (müvafiq olaraq $20,0 \pm 2,8$ və
 $18,0 \pm 2,7\%$) və Şəkidə (müvafiq olaraq $18,0 \pm 2,7$ və $20,0 \pm 2,8\%$) nisbətən
çox olsa da, onların fərqi statistik dürüst olmamışdır ($P > 0,05$).

2012-ci ildə doğuş sancılarına əks göstəriş olan somatik xəs-
təliklərin abdominal doğusların səbəbi kimi rolu Şirvanda nisbətən az
(bütün abdominal doğusların $4,0 \pm 1,4\%$ -i) Şəkidə ($10,0 \pm 2,1$; $P < 0,05$)
və Qubada ($12,0 \pm 2,3\%$; $P < 0,05$) nisbətən çox olmuşdur. Şəkidə və
Qubada bu göstərişlə bağlı abdominal doğusların xüsusi çəkisi yalnız
Şirvanla müqayisədə statistik dürüst çox olmuşdur, digər perinatal
mərkəzlərlə müqayisədə sıfır hipotezi təsdiq olunmur.

2014-cü ildə 2012-ci illə müqayisədə doğuş sancılarına əks
göstəriş olan somatik xəstəliklərin abdominal doğusların səbəbləri
arasında payı bütün perinatal mərkəzlərdə bir – birindən statistik
dürüst fərqlənməmişdir. 2014-cü ildə bu göstəriciyə görə perinatal
mərkəzlər arasında da statistik dürüst fərq olmamışdır (nisbətən aşağı

göstərici – $6,0 \pm 1,7\%$ Gəncədə və Şirvanda, nisbətən böyük göstərici $10,0 \pm 2,1\%$ Lənkəranda; $P > 0,05$).

Dölün distressi və ona şübhə bütün perinatal mərkəzlərdə abdominal doğuşlara göstərişlər arasında nisbətən yüksək paya malikdir və geniş intervalda dəyişmişdir ($6,0 \pm 1,7\%$ -lə $14,0 \pm 2,5\%$ arasında).

2012-ci ildə abdominal doğuşların $12,0 \pm 2,3\%$ -i Lənkəran və Şəki peinatal mərkəzlərdə, $6,0 \pm 1,7\%$ -i Gəncə perinatal mərkəzində, $8,0 \pm 1,9\%$ -i Şirvan perinatal mərkəzində, $10,0 \pm 2,1\%$ -i Quba perinatal mərkəzində dölün distressi və ona şübhə ilə bağlı həyata keçirilmişdir. Bu göstəricilərə görə Lənkəran və Şəki perinatal mərkəzləri yalnız Şirvan perinatal mərkəzi ilə müqayisədə statistik dürüst fərqlənmışdır ($P < 0,05$).

2014-cü ildə dölün distressi və ona şübhə Lənkəran və Quba perinatal mərkəzlərində $14,0 \pm 2,5\%$, Gəncə və Şəki perinatal mərkəzlərində $8,0 \pm 1,9\%$ hallarda abdominal doğuşlara səbəb olmuşdur ($P > 0,05$).

Beləliklə, regional perinatal mərkəzlərdə abdominal doğuşların tezliyi geniş intervalda ($9,3 \pm 0,55\%$ - $35,7 \pm 1,29\%$) dəyişsə də və təqvim illəri üzrə onun dinamikası statistik dürüst və fərqli istiqamətli olsa da, onların göstərişlərə görə bölgüsü nisbi stabilidliliklə diqqəti cəlb edir. Abdominal doğuşlara səbəb olan tibbi göstərişlər arasında əksər hallarda birinci yeri uşaqlıq üzərində çapıqlar, axırıncı 5-ci yeri doğuş sancılarına əks göstəriş olan somatik xəstəliklər tuturlar. Abdominal doğuşların tezliyi və səbəblərinin strukturunda müşahidə olunan fərqli cəhətlər göstərir ki, regional perinatal mərkəzlərinin durumu və kontingenti fərqlidir. Bu da onların fəaliyyətinin qiymətləndirilməsində və təşkilində əhəmiyyətli şərt ola bilər.

Ölkənin Sumqayıt və Mingəçevir şəhərlərində doğuşa yardım xidməti həm I, həm də II etapların yardımlarını əhatə edir (Cədvəl 2).

Sumqayıtda 2012 - 2014-cü illərdə abdominal doğuşların tezliyi azalmağa meyillidir ($25,5 \pm 0,55\%$ -dən $23,3 \pm 0,47\%$ -ə qədər), azalma statistik dürüstdür ($P < 0,01$). Mingəçevirdə Sumqayıtdan fərqli olaraq abdominal doğuşların tezliyi artmağa meyillidir, artım 2013-cü ildə cüzdür, amma 2014-cü ildə statistik dürüstdür ($27,5 \pm 1,21\%$ -dən $32,3 \pm 1,20\%$ -ə qədər, $P < 0,01$).

Hər iki şəhərin doğuşa yardım müəssisələrində abdominal doğuşların göstərişləri arasında birinci yeri anamnezdə qeyşəriyyə əməliyyatı və ya uşaqlıq üzərində digər əməliyyatlar nəticəsində çapılıq tutmuşdur. Bu səbəbə bağlı abdominal doğuşların xüsusi çekisi 2012 – 2014-cü illərdə ($6,1 \pm 0,3$ – $6,0 \pm 0,3\%$ Sumqayıtda və $6,3 \pm 0,7$ – $6,6 \pm 0,6\%$ Mingəçevirdə) stabil qalmış və şəhərlər arasında fərq statistik dürüst deyildir ($P > 0,05$).

Regionlarda bir – birinə yaxın ərazidə yerləşən, amma I və II etap doğuşa yardım müəssisəsində olan rayonlar vardır (Lənkəran və Masallı; Şəki və Zaqatala; Gəncə və Göygöl). Bu rayonlarda abdominal doğuşların tezliyinin dinamikasında fərq izlənilir.

Cədvəl 2. Sumqayıt və Mingəçevir şəhərlərində abdominal doğuşların tezliyi (bütün doğuşlara görə%)

Göstərişlər	Sumqayıt, illər			Mingəçevir, illər		
	2012	2013	2014	2012	2013	2014
Bütün səbəblər, o cümlədən	$25,5 \pm 0,55$	$24,0 \pm 0,50$	$23,3 \pm 0,47$	$27,5 \pm 1,21$	$27,8 \pm 1,20$	$32,3 \pm 1,20$
Anamnezdə qeyşəriyyə kəsiyi və ya uşaqlıq üzərində digər əməliyyatlar	$6,1 \pm 0,3$	$6,0 \pm 0,3$	$6,1 \pm 0,7$	$6,3 \pm 0,7$	$6,4 \pm 0,7$	$6,6 \pm 0,6$
Dölün qeyri düzgün vəziyyəti	$5,6 \pm 0,3$	$5,0 \pm 0,3$	$4,7 \pm 0,3$	$5,2 \pm 0,6$	$5,4 \pm 0,6$	$5,6 \pm 0,6$
Döl – çanaq ölçülərinin disproportiyası	$5,4 \pm 0,3$	$5,3 \pm 0,3$	$5,4 \pm 0,3$	$5,6 \pm 0,6$	$5,8 \pm 0,6$	$6,0 \pm 0,6$
Doguş sancılarına əks göstəriş olan somatik xəstəliklər	$2,6 \pm 0,2$	$2,3 \pm 0,2$	$2,4 \pm 0,2$	$2,5 \pm 0,4$	$2,4 \pm 0,4$	$2,3 \pm 0,4$
Dölün distressi və ona şübhə	$2,2 \pm 0,2$	$2,1 \pm 0,2$	$2,1 \pm 0,2$	$2,1 \pm 0,4$	$2,2 \pm 0,4$	$3,1 \pm 0,4$
Digər səbəblər	$3,6 \pm 0,2$	$3,3 \pm 0,2$	$2,6 \pm 0,2$	$5,8 \pm 0,6$	$5,6 \pm 0,6$	$8,7 \pm 0,7$

) Belə ki, Masallıda (I etap) Lənkəranla (I – II etap) müqayisədə abdominal doğuşların tezliyi xeyli azdır ($13,4\pm,62$ və $21,4\pm0,68\%$; 1,6 dəfə az 2012-ci ildə; $11,0\pm0,56$ və $23,4\pm0,69\%$; 2,1 dəfə 2013-cü ildə; $8,0\pm0,50$ və $24,4\pm0,67\%$; 3,1 dəfə az 2014-cü ildə). Göründüyü kimi Masallı rayonu üçün II etap doğuşa yardım funksiyasını yerinə yetirən Lənkəran perinatal mərkəzində 2014-cü ildə abdominal doğuşların tezliyi, göstəricinin Masallıda azalması fonunda çoxalmışdır.

) Şəki və Zaqtala nümunəsində yuxarıda qeyd olunan qanuna uyğunluq qeyd olunmur. I etap doğuşa yardım müəssisəsində (Zaqatala) I və II etap doğuşa yardım müəssisəsi ilə müqayisədə abdominal doğuşların tezliyi yüksəkdir ($25,4\pm1,11$ və $16,4\pm0,74\%$; 1,6 dəfə çox 2012 – ci ildə; $27,0\pm1,1\%$ və $22,3\pm0,82\%$; 1,2 dəfə çox 2013-cü ildə; $25,4\pm0,98$ və $14,8\pm0,71\%$; 1,7 dəfə 2014-cü ildə). Göründüyü kimi, Şəki – Zaqtala rayonlarında I etap doğuşa yardım müəssisəsində abdominal doğuşların tezliyi yüksəkdir.

Gəncə və Göygöl nümunəsində I və II etap doğuşa yardım müəssisəsində abdominal doğuşların tezliyi 2012 – ci ildə ($19,5\pm0,98$ və $19,8\pm1,37\%$) və 2013-cü ildə ($19,7\pm0,70$ və $18,2\pm1,35\%$) bir – birindən fərqlənməmişdir ($P>0,05$), amma 2014-cü ildə Göygöldə ($3,4\pm0,63\%$) Gəncə ilə müqayisədə ($19,6\pm0,69\%$) abdominal doğuşların tezliyi 5,8 dəfə az olmuşdur.

) Beləliklə, I və II etap doğuşa yardım müəssisəsində 2012-2014-cü illərdə abdominal doğuşların tezliyinin səviyyəsi və dinamikası fərqli səciyyələrlə özünü biruzə verir: Lənkəran regionunda I etapda abdominal doğuşlar nisbətən az, Şəki – Zaqtala regionunda isə çoxdur. Gəncə regionunda isə I və II etaplarda abdominal doğuşlar 2012-2013-cü illərdə praktik eynidir, amma 2014-cü ildə abdominal doğuşlar əsasən II etapda aparılmışdır.

) Bakı şəhərində bütün müşahidə müddətində 5 sayılı doğum evində abdominal doğuşların tezliyi ən yüksək səviyyədə olmuşdur, 2012-ci ildə $49,0\pm0,90\%$ olan göstərici sonrakı illərdə statistik dürüst, amma zəif tempdə azalmışdır ($44,0\pm0,81\%$ 2013-cü ildə, $45,3\pm0,83\%$ 2014-cü ildə). Göstəricinin səviyyəsi 2013 və 2014-cü illərdə bir – birindən statistik dürüst fərqlənməmişdir.

Abdominal doğuşların tezliyinə görə 2012 – ci ildə ikinci yerdə olan 1 sayılı doğum evi ($45,0\pm0,98\%$) 2013-cü ildən sonra fəaliyyə-

tini dayandırmıştır. 2 sayılı doğum evində abdominal doğuşların tezliyi yüksəkdir və 2012-2014-cü illərdə yüksəkdir və 2012-2014-cü illərdə əhəmiyyətli dərəcədə dəyişməmişdir ($41,0 \pm 0,66$; $40,0 \pm 0,66$ və $40,0 \pm 0,66\%$; $P > 0,05$).

Klinik tibbi mərkəzdə də abdominal doğuşların tezliyi yüksəkdir və 2012-2014-cü illərdə nisbi stabil qalmışdır ($37,0 \pm 1,08$; $36,0 \pm 0,83$ və $36,4 \pm 0,83\%$; $P > 0,05$).

Bakının üç doğuşa yardım müəssisəsində (3 və 4 sayılı doğum evləri, şəhər xəstəxanası №6) abdominal doğuşların tezliyi bir – birinə yaxın olmuş və yuxarıda göstərilən müəssisələrlə müqayisədə 2 dəfəyə qədər az olmuşdur. 3 sayılı ($21,0 \pm 1,74$; $21,0 \pm 1,02$ və $22,0 \pm 1,03\%$) doğum evində və 6 sayılı şəhər xəstəxanasında ($21,0 \pm 2,41$ və $22,4 \pm 1,12\%$) abdominal doğuşların tezliyi 2012-2014-cü illərdə stabil qalmışdır, amma 4 sayılı doğum evində göstəricinin diaqnostikasında dürüst artım müşahidə olunur ($21,5 \pm 0,93$; $20,0 \pm 0,88$ və $24,0 \pm 0,83\%$; $P < 0,05$).

3 sayılı klinik xəstəxanasında abdominal doğuşların tezliyi 1, 2 və 5 sayılı doğum evləri və klinik tibbi mərkəzlə müqayisədə xeyli az, amma 3, 4 və 7 sayılı doğum evləri və digər doğuşa yardım müəssisələri ilə müqayisədə xeyli çox olmuşdur və 2012 – 2014-cü illərdə müvafiq olaraq təşkil etmişdir: $29,0 \pm 0,72$; $30,0 \pm 0,68$ və $28,0 \pm 0,62\%$. Göstəricinin dinamikasında 2014-cü ildə azalma diqqəti cəlb edir.

Mərdəkanda yerləşən 26 sayılı şəhər xəstəxanasında abdominal doğuşların tezliyi ən aşağı səviyyədə olmuş, 2012-2014-cü illərdə $5,0 \pm 0,73\%$ -lə $6,7 \pm 0,78\%$ intervalında dəyişmiş və nisbi stabilliyi ilə səciyyələnir. 10 sayılı şəhər xəstəxanasında abdominal doğuşların tezliyi dinamik azalır. 2012-ci ildə $7,0 \pm 1,18\%$ səviyyəsində olan göstərici 2013-cü ildə 3 dəfə azalmış ($2,0 \pm 0,67\%$; $P < 0,05$), 2014-cü ildə isə azalma 6 dəfədən çox olmuşdur ($1,1 \pm 0,5\%$; $P < 0,01$).

Maştağa qəsəbəsində yerləşən 7 sayılı xəstəxanada abdominal doğuşların tezliyi 2012-2014-cü illərdə artmağa meyilli olmuşdur (müvafiq olaraq $14,0 \pm 1,14$; $21,0 \pm 1,26$ və $23,0 \pm 1,26\%$).

Ayrı – ayrı doğuşa yardım müəssisələrində abdominal doğuşların tezliyi bir – birindən kəskin fərqlənmişdir və göstəricinin dinamikasında vahid istiqamət izlənilmir, amma Bakı üzrə bütövlükdə abdominal doğuşların tezliyi zəif templə də olsa azalmağa meyillidir (2012-ci ildə $31,0 \pm 0,27\%$; 2013-cü ildə $30,0 \pm 0,26\%$ və 2014-cü ildə $30,3 \pm 0,25\%$).

ABDOMİNAL DOĞUŞLARIN KLINİK SƏCIYYƏLƏRİ, SƏBƏBLƏRİNİN STRUKTURU VƏ OPERATİV AKTİVLİYİN PERİNATAL İTKİLƏRƏ VƏ PATOLOGİYALARA TƏSİRİ

Abdominal doğuşlar əsasən 5 qrup göstərişlərə görə həyata keçirilir: anamnezdə qeyşəriyyə əməliyyatı və ya uşaqlıq üzərində digər əməliyyatlarla bağlı çapığın olması (24,0%); dölün qeyri-düzgün yerləşməsi ilə bağlı vaginal doğuş imkanının çətinləşməsi (18,0%); döl-çanaq ölçülərinin disproportsiyası ilə vaginal doğuşun çətinliyi (16,0%); doğuş sancılarına əks göstəriş olan somatik xəstəliklərin olması (12,05) və dölün distressi və ona şübhə olduqda (5,8%). Digər göstərişlərin xüsusi çəkisi summar 24,2%-dir.

Üçüncü və sonrakı doğuşlarda qeyşəriyyə əməliyyatı çox vaxt uşaqlıq üzərində çapığın ($70\pm3,0\%$) olması və dölün distressi ilə bağlı ($53,4\pm6,6\%$) həyata keçirilir. Bütün səbəblərlə bağlı abdominal doğuşların böyük qismi ($49,5\pm1,6\%$) bədən kütləsi indeksi 30 kg/m^2 və çox olan qadınların payına düşür.

Doğuşa yardım müəssisələrində abdominal doğuşların tezliyi geniş intervalda ($5,1\pm0,55 - 57,2\pm1,33\%$) dəyişir və operativ aktivliyin perinatal patologiyalara və itkilərə təsirini müəyyən etmək üçün doğuşa yardım müəssisələrində dinamik müşahidə zəruridir.

Abdominal doğuşların tezliyi ilə perinatal ölüm səviyyəsi arasında əlaqə zəifdir (korrelyasiya əmsalı 0,35). Abdominal doğuşların tezliyi <15 ; $15 - 25$; $25 - 35,5$; $\geq 36\%$ olanda perinatal ölümün səviyyəsi müvafiq olaraq $11,68\pm1,90$; $23,94\pm3,48$; $11,75\pm3,17$ və $13,66\pm3,87\%$ təşkil edir. Abdominal doğuşların tezliyinin $15 - 25\%$ olması perinatal ölüm riskinin nisbi yüksəkliliyi ilə assosiasiya olunur.

Abdominal doğuşların tezliyi ilə perinatal ölüm ehtimalının düz mütənasibliyi Lənkəran Perinatal Mərkəzində ($r=0,75$), Şəki Perinatal Mərkəzində ($r=0,869$), Quba Perinatal Mərkəzində ($r=0,681$), Şamaxı doğum şöbəsində ($r=0,938477$), Bakı ş. 5 və 7 sayılı doğum evlərində ($r\geq0,865$), tərs mütənasibliyi isə Şirvan Perinatal Mərkəzində ($r=-0,998$), Ucar doğum şöbəsində ($r=-0,6799$), Mingəçevir doğum evində ($r=-0,9617$), Gəncə Perinatal Mərkəzində ($r=-0,6581$), Beyləvində ($r=-0,51$), Tovuz doğum şöbəsində ($r=-0,93447$), qan doğum şöbəsində ($r=-0,51$), Tovuz doğum şöbəsində ($r=-0,93447$),

Bakı ş. 3 ($r=-0,99795$) və 4 ($r=-0,53995$) sayılı doğum evlərində müşahidə olunur.

Bakı şəhəri üzrə doğuşa yardım müəssisələrində ümumilikdə abdominal doğuşların tezliyi ilə perinatal ölüm səviyyəsi arasında tərs korrelyasiya əlaqəsi orta səviyyədədir ($r=-0,4051$), operativ aktivliyin perinatal itkilərin azalmasında rolü izlənilir. Bakı şəhəri doğuma yardım müəssisələrində abdominal doğuşların tezliyinin 20 – 28, 30 – 45% intervalında olması müvafiq olaraq erkən neonatal ölümün səviyyəsinin fərqli olması (müvafiq olaraq $3,5\pm0,87$ və $5,01\pm1,82\%$) ilə assosiasiya edilir ($P>0,05$).

Abdominal doğuşların tezliyi <11; 11 – 21; 21 – 35,7% olan doğuşa yardım müəssisələrində döln asfiksiyası və hipoksiyanın tezliyi müvafiq olaraq $3,3\pm2,33$; $4,1\pm1,22$ və $7,4\pm2,71\%$ təşkil edərək bir-birindən statistik dürüst fərqlənməmişdir ($P>0,05$).

Abdominal doğuşların perinatal ölüm və perinatal patologiyaların riskinə təsiri ayrı-ayrı doğum evləri nümunəsində daha aydın izlənilsə də, ümumilikdə birmənalı qiymətləndirilə bilməz.


ABDOMİNAL DOĞUŞLARIN FƏSADLARININ TEZLİYİ, STRUKTURU VƏ RİSK AMİLLƏRİ

Abdominal doğuşlardan sonra hər 100 əməliyyatda $30,8\pm1,5$ ağrı sindromu, $25,2\pm1,4$ hərarətin yüksəlməsi, $19,1\pm1,2$ laktostaz, $10,9\pm1,0$ uşaqlığın subinvolyusiyası, $2,7\pm0,5$ qanaxma, $2,5\pm0,5$ infiltrat, $1,7\pm0,4$ endometrit, $2,3\pm0,5$ metroendometrit və $3,2\pm0,6$ loxiometra kimi fəsadlaşmalar müşahidə olunur.

Əməliyyatdan sonra fəsadlaşmaların ayrı-ayrı növlərinin intensivliyi abdominal doğuşlara göstərişdən asılı dəyişir: $24,0\pm2,7\%-lə$ $41,7\pm4,5\%$ intervalında ağrı sindromu, $14,9\pm2,3\%-lə$ $39,2\pm4,5\%$ intervalında hərarətin yüksəlməsi, $16,7\pm3,4\%-lə$ $24,5\pm5,6\%$ arasında laktostaz, $11,3\pm3,5\%-lə$ $15,5\pm4,8$ intervalında uşaqlığın subinvolyusiyası, $1,7\pm1,1\%-lə$ $5,2\pm2,9\%$ intervalında qanaxma, $1,7\pm0,9\%-lə$ $3,5\pm2,4\%$ intervalında infiltrat, $1,1\pm0,7\%-lə$ $2,1\pm0,9\%$ intervalında endometrit, $1,7\pm0,8\%-lə$ $9,5\pm2,4\%$ intervalında metroendometrit, $1,7\pm1,7\%-lə$ $4,4\pm1,5\%$ intervalında loxiometra.

Təcili və planlı qeyşəriyyə əməliyyatları bir-birindən abdominal doğuşlara göstərişlərin strukturuna görə statistik dürüst fərqlə-

nirlər, təcili əməliyyatların göstərişləri arasında uşaqlıq üzərində çapığın olması $2,58 \pm 2,58$ dəfə, dölün distressi 6 dəfə yüksək paya malikdir. Abdominal doğuşlardan sonra fəsadlaşmaların ehtimalı pasiyentlərin sağlamlıq durumundan (onlarda olan ekstragenital, genital xəstəliklərdən), mamalıq anamnezindən və cari hamiləliyin gedişindən asılı dəyişir. Abdominal doğan qadınların $59,8 \pm 1,6\%$ -də anemiya, $12,2 \pm 1,0\%$ -də qalxanvari vəzinin xəstəlikləri, $18,2 \pm 1,2\%$ -də arterial hipertensiya, $12,2 \pm 1,0\%$ -də xroniki bronxit, $61,4 \pm 1,5\%$ -də yuxarı tənəffüs orqanlarının xəstəlikləri, $19,2 \pm 1,2\%$ -də öd daşı xəstəliyi və xroniki xolesistit, $18,4 \pm 1,2\%$ -də xroniki pielonefrit, $29,9 \pm 1,5\%$ -də kiçik çanaq orqanlarının iltihabı xəstəlikləri, $19,6 \pm 1,2\%$ -də endoservisit və digər xəstəliklər qeydə alınır ki, bu da pasiyentlərdə polipatiyanın (multimorbidlik) olmasını təsdiq edir (diaqram).



Diaqram. Ekstragenital və genital patologiyalardan asılı abdominal doğuşların fəsadları

Abdominal doğan qadınların mamalıq anamnezi $30,2 \pm 1,5\%$ hallarda əvvəlki hamiləliklərdə vaxtından əvvəl pozulma təhlükəsi, $24,4 \pm 1,4\%$ hallarda süni abortlar, $24,0 \pm 1,4\%$ hallarda operativ

doğuş, $25,8 \pm 1,4\%$ hallarda zahiliq infeksiyaları, $18,4 \pm 1,2\%$ hallarda preeklampsiya, $11,2 \pm 1,0\%$ hallarda spontan abortlar, $8,2 \pm 0,9\%$ hallarda doğuşdan sonra qanaxma, $16,4 \pm 1,7\%$ hallarda vaxtından əvvəl doğuşlarla ağırlaşmışdır.

Abdominal doğuşla nəticələnən hamiləliklər $29,4 \pm 1,5\%$ hallarda hamiləliyin pozulma təhlükəsi, $31,4 \pm 1,5\%$ hallarda preeklampsiya, $24,8 \pm 1,4\%$ hallarda bətnədaxili infeksiya və $19,9 \pm 1,2\%$ hallarda fetoplasentar çatışmazlıqla assosiasiya olunurlar. Abdominal doğuşdan əvvəl qadınların $11,5 \pm 1,0\%$ -nin hemoglobinini 100 qram/l-dən az, $10,1 \pm 1,0\%$ -nin hematokriti 35% -dən az, $26,8 \pm 1,4\%$ -nin eritrositlərin çökmə sürətinin 16 mm/satt-dan çox, $19, \pm 1,3\%$ -nin qanında fibrinogenin ≥ 4 q/l, $16,4 \pm 1,2\%$ -nin qanında ümumi zülalın <60 q/l, $20,4 \pm 1,3\%$ -nin S reaktiv zülalın ≥ 4 mq/l olması müşahidə olunur, qeyd olunmuş klinik-laborator səciyyələr fonunda əməliyyatdan sonra fəsadlaşma ehtimalı statistik dürüst çoxalır.

Abdominal doğuşlardan əvvəl qadının sağlamlıq durumu, məməliq anamnezi, klinik-laborator göstəriciləri əməliyyatdan sonra fəsadların etibarlı prediktorudur və onların proqnostik əhəmiyyəti $60,7-89,6\%$ intervalında dəyişir.

ALINMIŞ NƏTİCƏLƏRİN MÜZAKİRƏSİ VƏ ABDOMİNAL DOĞUŞLARIN OPTİMALLAŞDIRILMASI İMKANLARININ ƏSASLANDIRILMASI

Abdominal doğuşların beynəlxalq monitorinqini həyata keçirən Ümumdünya Səhiyyə Təşkilatı öz hesabatlarında göstərir ki, 2007-2014-cü illərdə abdominal doğuşlar Çində, Azərbaycanda, Belarusda 1,2 dəfə çoxalmışdır. Abdominal doğuşların tezliyinin artması fənnunda ölkələr arasındaki fərq saxlanılır. Belə ki, Azərbaycanda abdominal doğuşların tezliyi 2006-ci ildə $7,45\%$, 2011-ci ildə $19,3\%$ təşkil edərək 2 dəfədən çox artmışdır.

Azərbaycan Respublikası üçün səciyyəvi cəhətlərdən biri də odur ki, mama-ginekoloji yardım şəbəkəsi etaplara bölünmüştür. (I, II və III), etaplar arasında integrasiya mümkündür. Bu da öz növbəsində abdominal doğuşların müəyyən mərkəzlərdə cəmlənməsi üçün şərait yaradır. Bu faktorla bağlı abdominal doğuşların fərqli

səviyyəsini Çin alımları müşahidə etmişlər. Abdominal doğuşlar əsasən II və III tip (səviyyəli) doğuşa yardım müəssisələrində həyata keçirilir. Ona görə də belə müəssisələrdə abdominal doğuşların tezliyi 52 və 56% səviyyəsinə çatır.

I və II etap doğuşa yardım müəssisələrində abdominal doğuşların tezliyinin müqayisəsi göstərir:

- I etap doğuşa yardım müəssisələrində abdominal doğuşların tezliyinin dəyişmə intervalı ($3,4 \pm 0,63\%$ - $57,2 \pm 1,33\%$) II etap doğuşa yardım müəssisələrinə nisbətən ($9,3 \pm 0,55\%$ - $35,7 \pm 1,29\%$) daha çox genişdir;
- 2012-2014-cü illərdə (abdominal doğuslara dair qanunvericiliyin qəbulundan əvvəl və sonra) abdominal doğuşların tezliyində artım I etap doğuşa yardım müəssisələrində daha intensivdir (Tovuzda 2 dəfədən çox, Şirvanda isə 1,8 dəfə);
- I etap doğuşa yardım müəssisələrinin bəzilərində abdominal doğuşların azalması nisbətən intensivdir. (Göygöldə 6 dəfəyə qədər, Şəkida 1,1 dəfə).

I və II etap üçün nəzərdə tutulmuş Bakı, Sumqayıt və Mingəçevir şəhər doğuşa yardım müəssisələrində abdominal doğuşların tezliyi $1,1 \pm 0,50\%-lə$ (Bakı, 10 sayılı şəhər xəstəxanası, 2014) $49,0 \pm 0,90\%$ (Bakı, 5 sayılı doğum evi) intervalında dəyişmişdir.

Abdominal doğuşların ehtimalına yaş amilinin təsiri paritetdən (doğuşların sıra sayından) asılı dəyişir. Aldığımız məlumatlara görə (IV fəsil) abdominal və vaginal doğuslarda parietetə görə qadınların bölgüsü fərqlənir (1-ci doğuşların xüsusi çəkisi müvafiq olaraq $53,1 \pm 1,6$ və $48,4 \pm 1,6\%$ nisbi risk 1,09) və sonrakı doğuşların xüsusi çəkisi isə $24,6 \pm 1,4$ və $30,6 \pm 1,5\%$; nisbi risk 0,80).

Birinci, üçüncü və sonuncu doğuşların xüsusi çəkisi abdominal doğan qadılarda qeyriyyə əməliyyatının göstərişlərindən asılı dəyişir:

- uşaqlıq üzərində çapıqla bağlı : 0 və $70 \pm 3,0\%$;
- döllün qeyri-düzgün yerləşməsi ilə bağlı $88,9 \pm 2,3$ və 0%;
- döl-çanaq ölçülərinin disproporsiyası ilə bağlı $75,0 \pm 3,4$ və $3,1 \pm 1,4\%$;
- doğuş sancılarına əks göstəriş olan somatik xəstəliklərlə bağlı $40 \pm 4,5$ və $10 \pm 2,7\%$;
- döllün distressi və ona şübhə ilə bağlı $37,9 \pm 6,4$ və $53,4 \pm 6,6\%$

- digər səbəblərlə bağlı $74,8 \pm 2,8$ və $12,4 \pm 2,1$ %;
- bütün səbəblərlə bağlı $53,1 \pm 1,6$ və $24,6 \pm 1,4$ %.

Abdominal doğuşların tezliyinin artması ilə perinatal itkilərin azalması ehtimalı şübhə altındadır. Bundan əlavə nəzərə almaq lazımdır ki, abdominal doğuşlarda fəsadlar daha çoxdur.

Fəsadların abdominal doğuşlarda qaćılmaz olması iki vacib məsələni ortaya qoyur:

- fəsadların risk amillərini aşkar etməklə onların profilaktikasını təşkil etmək;
- abdominal doğusun subyektiv göstərişləri olanda (qadının təkidi) qadınları ehtimal olunan fəsadlarla məlumatlaşdırmaqla vaginal doğuş qərarını formalasdırmaq.

Abdominal doğuşların fəsadlarını artırıran risk amillərinin bir qismi tədqiqatımızda aşkar edilmiş, onların proqnostik əhəmiyyəti əsaslandırılmışdır. Bu amillərə aiddir:

- abdominal doğusa göstərişlər;
- əməliyyatın təcili həyata keçirilməsi;
- əməliyyatın davam müddətinin 40 dəqiqədən çox olması;
- əməliyyat zamanı qan itirmənin 500 ml-dən çox olması;
- qadının ekstragenital xəstəlikləri (anemiya, qalxanavarı vəzinin xəstəlikləri, arterial hipertensiya, tənəffüs orqanlarının xroniki xəstəlikləri, xroniki pielonefrit);
- qadında xroniki ginekoloji xəstəliklər (kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri, endoservisit, yumurtalıqların kistası, mioma və endometrioz, endometriyanın polipi);
- mamalıq anamnezi (əvvəlki hamiləliklərdə pozulma riski, abortlar, operativ doğuş, zahılıq infeksiyaları, preeklepsiya, spontan abortlar, doğusdan sonra qanaxma, vaxtından əvvəl doğuşlar);
- cari hamiləliyin fəsadları (hamiləliyin vaxtından əvvəl pozulma təhlükəsi, preeklepsiya, bətdəxili infeksiya, fetoplasentar çatışmazlıq)
- sağlamlıq durumunun klinik –laborator səciyyələri (hemoqlobinin <100 g/l; hematokritin $<35\%$; trombositlərin $<200 \cdot 10^9$ l; eritrositlərin çökmə sürəti ≥ 10 mm/saat; fibrinogen ≥ 2 g/l; ümumi zülal ≤ 70 g/l; bilirubin ≥ 10 mkmol/l; sidik cövhəri ≥ 4 mmol/l; kreatinin ≥ 60 mkmol/l; S reaktiv zülal ≥ 4 mg/l; uşaqlıq yolunun yaxmasında mikrobolarının olması).

Tədqiqatımızın nəticələrini, ədəbiyyat məlumatlarını və hüquqi-normativ qaydaları nəzərə almaqla hesab edirik ki, aşağıdakı istiqamətlərdə tibbi-profilaktik tədbirlər zəruridir:

- gənc qadınlar arasında təbii yolla doğuşun ana və uşaq üçün əhəmiyyətini, qeyşəriyyə əməliyyatının yalnız tibbi göstəriş olanda zəruriliyi barədə sanitariya maarifi işi həyata keçirilməsi;
- qadınların hüquq və azadlıqlarına müdaxilə etmədən tibbi göstərişlər əsasında abdominal doğuşların planlaşdırılması;
- tibbi göstərişlər əsasında zəruri olan abdominal doğuşları qabaqcadan planlaşdırmaq, ehtimal olunan fəsadların profilaktikasını onların risk amillərini nəzərə almaqla təmin etmək.

NƏTİCƏLƏR

1. Abdominal doğuşların tezliyi doğuşa yardım sisteminin etaplarından asılı geniş intervalda ($1,1 \pm 0,50\%$ -lə $57,2 \pm 1,33\%$) tərəddüd edir, 2012-2014-cü illərdə üç istiqamətdə (artma, stabilqalma və azalma) dəyişir, onların klinik göstərişlərinin strukturu stabil deyil, doğuşa yardım müəssisələrinin tipindən, potensialından və dislokasiyasından, hamilə qadının yaşıdan, paritetdən, hestasiya müddətindən, bədən kütləsinin indeksindən asılıdır. [1;4]
2. Azərbaycan populyasiyasında Robson təsnifatının 2-ci (təkdöllü hamiləlik ≥ 37 həftə, baş gəlişi, birinci doğuşun induksiya olunmuş və ya planlı qeyşəriyyə əməliyyati nəzərdə tutulmuş), 4-cü (təkdöllü hamiləlik ≥ 37 həftə, baş gəlişi, təkrarı doğuş, uşaqlıqda çapığın olmaması, spontan doğuş) və 1-ci (təkdöllü hamiləlik ≥ 37 həftə, baş gəlişi, təkrarı doğuş, spontan doğuş) qruplarının xüsusi çəkisi yüksəkdir (müvafiq olaraq $20,9 \pm 0,55$; $19,1 \pm 0,53$; $18,8 \pm 0,53$ və $18,1 \pm 0,52\%$), amma abdominal doğuşların tezliyi nisbətən az paya ($\leq 1,8\%$) malik 9-cu (dölnün köndələn və çəp yerləşməsi, uşaqlıqda çapığı olan və olmayan təkdöllü hamiləlik), 8-ci (bütün variyantlı çoxdöllü hamiləlik), 7-ci (təkdöllü hamiləlik, təkrarı doğuş, çanaq gəlişi və uşaqlıqda çapığ) və 6-ci (təkdöllü hamiləlik, ilk doğuş, çanaq gəlişi) qruplarda qeyşəriyyə əməliyyatının zəruriliyi $86,2 \pm 3,7 - 100\%-ə$ çatır [6].
3. Doğuşa yardım müəssisələrində abdominal doğuşların tezliyi ilə perinatal ölüm səviyyəsi arasında korrelyasiya əlaqəsi

zəifdir ($r=0,35$), qeyşəriyyə əməliyyatının tətbiqi <15 ; $25-35,5$; $\geq 36\%$ olan doğuşa yardım müəssisələrində perinatal ölüm səviyyəsi bir-birinə yaxındır ($11,68 \pm 1,90$; $11,75 \pm 3,17$ və $13,06 \pm 3,87\%$), göstəricinin $15-25\%$ intervalında olması fonunda perinatal ölüm riski yüksəkdir ($23,94 \pm 3,48\%$).

Eyni doğuşa yardım müəssisələrində 2012-2014-cü illərdə abdominal doğuşların tezliyi və perinatal ölümün səviyyəsi arasında Şirvan, Ucar, Mingəçevir, Gəncə, Beyləqan, Tovuz, Bakı şəhər 3 və 4 sayılı doğuşa yardım müəssisələrində tərs ($2 \geq 0,51 - 0,99795$), Lənkəran, Şəki, Quba və Şamaxı doğuşa yardım müəssisələrində düz ($2 \geq 0,68$) korrelyasiya əlaqəsi aşkar edilmişdir. Bakıda abdominal doğuşların $20-28$, $30-45\%$ olduğu müəssisələrdə erkən neonatal ölüm ehtimalı fərqlidir (müvafiq olaraq $3,5 \pm 0,87$ və $5,01 \pm 1,82\%$).[2;3]

4. Abdominal doğuşlardan sonra fəsadlaşmalar (ağrı sindromu, hərarətin yüksəlməsi, laktostaz, uşaqlığın subinvalyusiyası, qanaxma, infiltrat, endometrit, metroendometrit, loxiometra və sair) çox yayılmışdır (80% hallarda bیر, 10% həllarda ikí, 2% hallarda üç və çox), onların riskini əməliyyatın təcili icrası, 40 dəqiqədən çox davam etməsi, 500 ml-dən çox qanitirmə ilə assosiasiyası, klinik göstərişlərinin xüsusiyyətləri, pasiyentin ekstragenital və genital xəstəlikləri, mamalıq anamnezi, hamiləlik fəsadlarını çoxaldır. [5;8]
5. Abdominal doğuşların fəsadlarının risk amillərinin prediktor kimi proqnostik əhəmiyyəti $63,4-89,1\%$, spesifikliyi $40,5-94,5\%$ intervalında dəyişir, yüksək proqnostik əhəmiyyəti olan amillərə aiddir: anemiya (88,3%), arterial hipertenziya (87,9%), anamnezdə endoservisit (81,6%), hematokrit $<35\%$ (89,1%), fibrinogen ≥ 4 q/l (88,5%), sidik cövhəri ≥ 4 mkmol/l, kreatinin ≥ 60 mkmol/l (85,7%), S reaktiv zülal ≥ 4 mq/l (88,2%).

Abdominal doğuşların tezliyinin geniş intervalda dəyişməsi (1,1-57,2%), perinatal itkilərə və patologiyalara təsirinin birmənalı pozitiv olmaması və əməliyyatdan sonra fəsadlaşma riskinin yüksək olması onların tətbiqi üçün qadının psixoloji hazırlığı və ciddi klinik göstərişləri nəzərə alınmaqla planlaşdırılmalıdır. [7]

PRAKTİK TÖVSIYƏLƏR

1. Abdominal doğuşların tezliyinin kəskin artması onun profilaktikası üçün yeni istiqamətin - əhalinin maarifləndirilməsinin prioriteti zəruridir.
2. Təcili qeyşəriyyə əməliyyatları yüksək fəsadlaşma riski ilə assosiasiya olunduğuna görə qadın məsləhətxanalarında klinik göstərişləri nəzərə alınmaqla qeyşəriyyə əməliyyatı planlaşdırılmalıdır.
3. Abdominal doğuşlar doğuşa yardım müəssisələrinin bütün etaplarında tətbiq olunduğuna görə həmin müəssisələrdə kadr və maddi-texniki baza optimallaşdırılmalıdır.
4. Qeyşəriyyə kəsiyi ehtimalını çoxaldan risk amilləri nəzərə alınmaqla qeyşəriyyə əməliyyatının tətbiqi səviyyəsini qiymətləndirmək üçün ənənəvi göstəricilər qənaətbəxş deyildir, qiymətləndirmənin adekvatlığı üçün standartlaşdırılmış abdominal doğuşların tezliyi göstəricisi istifadə olunmalıdır.
5. Qeyşəriyyə əməliyyatının fəsadlaşmasını, xüsusən infeksiyon fəsadlarının ehtimalını proqnozlaşdırmaq üçün onların prediktörleri, xüsusən proqnostik əhəmiyyəti yüksək olan prediktörleri istifadə etmək və qabaqlayıcı tədbirlər görmək zəruridir.
6. Abdominal doğuşların tezliyinin artması fonunda perinatal itki-lərin artması müşahidə olunan doğuşa yardım müəssisələrində abdominal doğuşların monitorinqi gücləndirilməlidir.

DİSSERTASIYANIN MÖVZUSU ÜZRƏ ÇAP OLUNMUŞ MƏQALƏLƏRİN SİYAHISI

1. Əliyeva, L.M. Abdominal doğuşlara göstərişdən asılı qadınların yaş və paritet səciyyələri // - Bakı: Azərbaycan təbabətinin müasir nailiyütləri, 2016. №4, - s. 59-62
2. Алиева, Л.М., Мамедова С.Н., Агаева К. Ф. Сравнительная оценка уровня перинатальной смертности и частоты применения Кесарева сечения // - Казань: Научно – практический журнал. Общественное здоровье и здравоохранение, - 2016. №4, - с. 16-19
3. Алиева, Л.М., Рзакулиева Л.М. Мамедова С.Н. Региональные особенности частоты абдоминальных родов в Азербайджанской Республике // - Казань: Общественное здоровье и здравоохранение, - 2017. №4, - с. 13-17
4. Əliyeva, L.M. Abdominal doğuşların göstərişlərindən asılı müasir səciyyələri // - Bakı: Sağlamlıq, - 2017. №2, - s. 62-66
5. Əliyeva, L.M., Rzaquliyeva L.M. Abdominal doğuşlarda fəsadların tezliyi və strukturu // - Bakı: Azərbaycan Tibb Jurnalı, - 2017. №1, - s. 82-85
6. Алиева, Л.М. Частота абдоминальных родов при одноплодных беременностях у первородящих женщин // Научная дискуссия: Инновация в современном мире. Сборник статей по материалам международной научно-практической конференции, - Москва: Интернаука, - 2016, №8(51), - с. 96-100
7. Əliyeva, L.M. Abdominal doğuşların fəsadlarının klinik laborator prediktorlarının əsaslandırılması // Ə.Əliyevin doğum gününə həsr olunmuş elmi praktik konfransın məcmuəsi, Bakı: - 2020, - s. 47-57
8. Əliyeva, L.M. Abdominal doğuşların fəsadlaşma riskinin əməliyyatın səciyyələrindən asılılığı // Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu. Əziz Məmmədkərim oğlu Əliyevin doğum gününə həsr olunmuş Elmi-praktiki konfransın məcmuəsi. Bakı: - 2021, Səh. 37-38

Dissertasiyanın müdafiəsi 24 sentyabr 2024-cü il tarixində saat 14:00 Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən ED 2.06 Dissertasiya şurasının iclasında keçiriləcək

Ünvan: AZ 1022, Bakı ş., Ə.Qasımzadə küç., 14 (konfrans zalı)

Dissertasiya ilə Azərbaycan Tibb Universitetinin kitabxanasında tanış olmaq mümkündür

Dissertasiya və avtoreferatın elektron versiyaları Azərbaycan Tibb Universitetinin rəsmi internet saytında (wwwamu.edu.az) yerləşdirilmişdir

Avtoreferat 26 aprel 2024-cü il tarixində zəruri ünvanlara göndərilmişdir

Çapa imzalanıb: 26.04.2024
Kağızin formatı: 60x84 1/16
Həcm: 39472
Tiraj: 100